

Qara vəzir
Əmiraslanın nağılı
Keçəllə qazının nağılı
Məhəmməd


III CİLD

Nuşapəri xanımın nağılı
Hatəmin nağılı
Daş üzük
Hambal Əhməd
Qırx Qönçə xanım
Məlik çoban
Şəminin nağılı
Beçə dərviş nağılı
Üçbiğ Kosa
Məlik Ducar
Xacə Fəttah
Məlik Məhəmməd və Məlik Əhməd
Şah oğlu Bəhrəmin nağılı
Ölü Məhəmməd
Əcəm oğlu İbrahim
Məstan
İtkin qız
Şükufə xanım
Qəhrəman
Cəlayi-vətən
Soltan İbrahim
Əhməd
Şirvan qazısı
Nuşaranın nağılı
Baftaçı Şah Abbas

IV CİLD

Şəms-Qəmər
Tapdıq
Altı yoldaş
Həsən Qaranın nağılı
Yetim İbrahim və sövdəgər

Ləlin nağılı
Bacı və qardaş
Tələtin nağılı
Quru kəllə
Reyhanın nağılı
Keçəl
Quş dili bilən İsgəndər
Tacir oğlu
Padşah oğlu
Məlikməmməd
Barxudarın nağılı
Qara at
Əhmədi Çekkaş
Üç qardaş
Balıqlar padşahı ilə Yaqub
Əlimə su tök
Hacının qızı
Gülöğlan
Əmir ilə şah qızı
Yoxsul qocaynan vəzir
Tülkü baba və hacıleylək
Hiyləgər keçi
Yaxşılığa yaxşılıq
Çil madyan
Loğmanla şeyirdi
Çıraxlı İsa
Yanığın nağılı
Bostançı və Şah Abbas
Pəri xanımın nağılı
Ağ atlı oğlan
Daşdəmirin nağılı



MÜNDƏRİCAT

Ovçu Pirimin nağılı	.5
Göyçək Fatma	.16
Sehirli üzük	.24
Qızıl qoç	.43
Yusiflə Sənubər	.66
Moltanı padşahı	.87
Bənidaş şəhərinin sirri	.101
Naxırçı	.111
Loğman	.118
Kəsik baş	.124
Uşax pəhlivan	.130
İskəndər Zülqərneyn	.136
Göy təpə göyərdi, ərım məni döyərdi	.144
Yuxu	.151
Zəngi	.155
Əzizil padşah	.160
Ağıllı qız	.165
Cin	.172
Hillilimnən Güllülüm	.175
Padşah və dəmirçi	.183
Yetim qız	.189
Keçəl	.194
Oxxayla Əhməd	.204
Şahzadə və qurbağa	.217
İlan və qız	.231
İki qardaş	.239
İki yoldaş	.245
Naşükür qız	.257
<i>Qeydlər</i>	.269
<i>Lüğət</i>	.287
<i>Nağıllar haqqında məlumat</i>	.296
<i>Bəşcildlik "Azərbaycan nağılları"nda nəşr edilmiş nağıllar</i>	.297

AZƏRBAYCAN NAĞILLARI

BEŞ CİLDDƏ

V CİLD

“ŞƏRQ-QƏRB”

BAKI-2005



Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*

Korrektor: *Pərvanə Məmmədova*



Yığılmağa verilmişdir 12.11.2004. Çapa imzalanmışdır 25.05.2005.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 19. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 135.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.